



Dağlar qoynunda, cənnət guşə olan Katex kəndində fəaliyyət göstərən şirkətdə bu gün 150-yə yaxın işçi çalışır. Hər həftə 20 min kiloqram quru və yarımquru meyvə istehsal edən avtomatlaşdırılmış, texniki avadanlıqlarla təchiz olunmuş, yuyulma, soyutma və qablaşdırılma sexlərindən ibarət olan müəssisə müasir standartlara tam cavab verir. Bu müəssisədə istehsal olunan meyvələr rayon sakinlərinin şəxsi xurma sahələrindən yığılır, ciddi keyfiyyət nəzarətindən keçirilir. Daha sonra xurma istehsalata daxil edilir, müasir avtomatlaşdırılmış avadanlıqlar sayəsində meyvələrin bütün xeyirli maddələri qorunub saxlanılır və yüz faizli bioloji təhlükəsizliklə təmin olunur. Xurma məhsulu hazır olduqdan sonra xüsusi qabda yerləşdirilir, satışa göndərilənə

ondan hazırlanan məhsulların təbliğində və rayonda meyvəçiliyin inkişafı da böyük əhəmiyyət kəsb edir.

Xurma Balakəndə ən çox istehsal olunan və ən bol məhsul verən meyvəçilik sahələrindən biridir. Başçının sözündə böyük həqiqət var. Xurma Azərbaycanın demək olar ki, bütün rayonlarında yetişdirilir. Amma Balakən xurması dadına, növlərinin sayına, keyfiyyətinə, insanların sağlamlığında xüsusi əhəmiyyətinə görə digər rayonlarda yetişdirilən xurmadan fərqlənir və təsadüfi deyil ki, yuxarıda adını çəkdiyimiz "Balxurma" MMC-nin istehsal etdiyi məhsullar əl-əl gəzir.

Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının, habelə xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına tamaşa edən hər bir qonaqda xoş təəssürat yarandı. Onlar xurma məhsullarının satış yarmarkasında nümayiş olunan bəhməz, şirniyyatlar, tətbiqi sənət nümunələri və xurmaya aid ekspozisiyaların sərgilənməsinə həvəslə baxdılar. Yerli folklor qruplarının, idmançıların çıxışla-

Balakənlilər işığa doğru...

❑ ... İki gün aramsız yağışlardan sonra Balakəndə gün çıxıb. Heydər Əliyevin adını daşıyan park başdan-başa bəzədilib. Hər yerdə çalçağırdı. Mənə elə gəldi ki, bütün balakənlilər burdadır. Onlar Balakəndə keçirilən İkinci Beynəlxalq Xurma Festivalına yüksək əhval-ruhiyyə ilə gəlirlər. Bilmirəm, siz Balakəndə salınan bu parkda olmusunuz, ya yox, amma, bu bir həqiqətdir ki, 34 hektar sahəsi olan bu istirahət guşəsində hər cür gözəllik var. Azərbaycan bölgələrindəki istirahət parklarında ilk kanat yolu burada quraşdırılıb. İlin bütün fəsillərində burada qələbəlik olur. Hamı bura gəlir. Ağsaqqal, nurani insanlardan tutmuş, ta anasının əllərindən yapışmış qayğısız gəzən körpə balalaradək. Hələ mən buradakı müxtəlif bəzək ağaclarının neçə-neçə sevginin şahidi olduqlarını demirəm.



Ətrafa boylanıram. Hər yerdən, yaxından – uzaqdan qonaqlar gəlib. Aralarında əcnəbi qonaqlar da var, Azərbaycanın, demək olar ki, bütün rayonlarından gələn turistlər də.

Bir vaxtlar Balakəndən yazı hazırlayarkən, musiqi məktəbinin direktoru Abbas Abbasovla həmsöhbət olmuşduq. Bu dəfə də onunla ata-bala kimi görüşürük. O da nəvələrinin əlindən tutaraq tədbirə gəlib. Abbas müəllim haqqında o vaxt yazdığım sözlər indi də dəqiq yadımdadır: "Abbas müəllimin ağappaq saçlarına baxanda, nədənsə həmişə yadıma Balakənin dağları düşür".

İkinci Beynəlxalq Xurma Festivalına toplaşanlar əvvəlcə ulu öndərin ucaldılmış abidəsi önünə gül dəstələri qoyurlar, Azərbaycan dövlətinin qurucusunun xatirəsi ehtiramla yad olunur. Bu da təsadüfi deyil. Hamı yaxşı bilir ki, ümummillə lider Heydər Əliyev bu bölgənin inkişafına xüsusi diqqət yetirib. Onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bu rayonda olub, yeni-yeni müəssisələrin açılışında iştirak edib. Niyə uzağa gedirik ki? Elə götürək "Balxurma" müəssisəsini. 2016-cı il yanvarın 18-də yaradılıb.



qədər soyuducu kamerada mənfi 25 dərəcə temperaturda saxlanılır. Soruşa bilərsiniz, bu məhsullar hara göndərilir? Yazım, adlarını siz də bilin: Rusiya, Litva, Hollandiya, Almaniya, Ukrayna, Polşa, Malayziya və bir çox başqa ölkələrə. Demək, Azərbaycan məhsuluna hər yerdə tələbat var. Festivalın qonaqları Heydər Əliyevin abidəsi önünə gül qoyduqdan sonra buraya gəldilər. İstehsal prosesi ilə yaxından tanış oldular. Elə, "Balacans" Konserv Zavodunun nəzdində fəaliyyət göstərən "Balacan Foods" müəssisəsində də işlər məhz bu qaydada davam etdirilir. Sonra qonaqlar ulu öndərin adını daşıyan parkda təşkil edilmiş kənd təsərrüfatı sərgisinə baxış keçirdilər, parkın ərazisində bu gündən yadigar olaraq yeni xurma ağacları əkildi.

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev qonaqları salamladı. Bildirdi ki, Azərbaycanın bu gözəl guşəsində görüşləriniz artıq xoş bir ənənəyə çevrilib. Bu il artıq ikinci dəfədir ki, beynəlxalq xurma festivalına yığışmışıq. Çox zəngin mədəni irsi və tarixi ənənələri olan Balakəndə belə bir tədbirin keçirilməsi rayonumuz üçün mühüm tarixi hadisə və hərtərəfli önəm daşıyan böyük layihədir. Çünki bu festival milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıtılmasında, xurmanın,

rı, yarış və müsabiqələr festivala xüsusi bəzək qatır. Parkda tikilən kənd evi buraya toplaşanların diqqətini xüsusilə cəlb edir. Buyurub içəri keçə bilərsiniz. Sənə Balakənin ləzzətli yeməkləri təklif olunacaq. İstəyirsinizsə maxara ye, istəyirsinizsə Balakən xanımlarının hazırladıqları dadından doymadığınız plov...

... Sonra bayram konserti başlayır. Respublika incəsənət ustalarının iştirakı ilə ifa olunan mahnılar Balakən dağlarına yayılır, əks-səda verir. Yanımda dayanan Ramazan Abalovdur. Bilmirəm, diqqətli oxucu onu xatırlayırsınız, ya yox. Amma mən, demək olar ki, Balakəndən hazırladığım bütün yazılarda onun adını xüsusi qeyd etmişəm. Bu da təsadüfi deyil. Çünki məhz o, Balakəndə olan yenilikləri foto lentin yaddaşına köçürüb. Bir dəfə mənə maraqlı foto təqdim etmişdi. Baxdım, inanmı, gözlərim yaşardı. Bir ana balasının əlindən tutub üzünü Günəşə sarı, işığa doğru gedirdi. Çox duyğulandım. İndi də bu sətirləri yazanda nədənsə, Ramazan Abalovun çəkdiyi o fotonu xatırladım. Mənə elə gəldi ki, bu gün bütün balakənlilər bir-birinin əllərindən tutaraq Günəşə – işığa doğru gedirdilər.

İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin
bölge müxbiri